



■ Yavuz Büleند Bakırلر  
Türkiyə

## GECƏ YARISINDA BİR YALQIZ ADAM

Bu qərib, kimsəsiz, bəxtsiz şəhərdə  
Sevməzdin hər axşam mey içənləri.  
Və kimse görməzdi o zaman sənlə  
İçində çəkişən, döyüşənləri.

Bir qız sevdin onda şeirlər qədər,  
Miniatür görkəmi zərif və incə.  
İçin-için yandın yaxıldın hədər,  
Nazlı görüşünə gizli gedincə.

İndi dəndlərini dağında bilmir  
Qəm kimi çəkdiyin sıqarlar belə.  
Ağrını, acını sağalda bilmir  
Dolaşdığın yollar, axarlar belə.

Bütün sevdiklərin qeyb olub getdi,  
Ömründən tənhaliq, təklik barındı.  
Ağlayıb, sıtqayan çocuqlar kimi  
Yalqızlıq böyüdü baxışlarında.

Əvvəllər belə də deyildin axı,  
İndi mahniların yandırıb yaxar.  
Bir zülmət otağa sızılıb axan  
Odlu göz yaşından qeyri kimin var?